

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Qroup Sığorta Şirkəti ASC_

Hesabat dövrü 01/01/2013-31/12/2013
ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	12084882,51
A2	birbaşa sığorta üzrə sığorta haqları	10920376,76
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	194997,7
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	607832,71
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	361675,34
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-587937,5
A7	İnvestisiya gəlirləri üzrə	646794,85
A8	Subroqasiya gəlirləri	33073,79
A9	Sair gəlirlər	933817,08
B1	CƏMİ GƏLİRLƏR	13110630,73
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	8953245,13
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	6911151,31
C3	qaytarılan sığorta haqları üzrə	165921,99
C4	tənzimləmə xərcləri	2024,53
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1874147,3
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1711690,44
C9	Sair xərclər	28172,56
D1	CƏMİ XƏRCLƏR	10693108,13
E1	Maliyyə mənfəəti (zərəri)	2417522,6
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	2417522,6
E4	Mənfəət vergisi	483504,52
E5	Hesabat dövründə xalis mənfəət (zərər)	1934018,08